


# Qarabağ - işgaldakı mədəni irsimiz

Gülnar Nəzərova,  
Azərbaycan Dövlət Mədəniyyət və  
İncasənət Universitetinin magistr  
E-mail: gulnar.nazarova.92@mail.ru

Azərbaycanın qadim və zəngin tarixi vardır. Xalqımızın əmək və döyüş cəbhələrində, elm, sənat, söz meydanlarında rəşadətlərlə dolu keçmişin izləri bu məmləkatın hər guşasında indiya qədər yaşamaqdadır. Bu mənada antik sivilizasiyalar məskəni kimi tanınan Qarabağımız da istisna deyil

Doğrudur, son illər bədənam ermanıların təcavüzüնə məruz qalmış, ərazilərində daşnak vandallarının at oynatması onun füsünkar təbiatına, yeraltı və yerüstü sərvətlərinə, yaşayış məntəqələrinə, mədəniyyət abidələrinə böyük ziyan vurub, lakin fakt fakılığında qalır ki, dünənin il insan maskənlərindən biri mahz bu bölgədə yerləşir. "Qarabağ araziləri qədim dövrde "Arsax" adı ilə ("Arsax" sözü qədim türk təfəssi olan sakların adı ilə bağlıdır və "igid sak", "ər sak", "sak kişi" mənalarını verir) Albaniya dövlətinin (e.o. IV - e.VIII əsrlər)



Füzuli Azix mağarası

tərkibində olmuşdur. Albaniya dövləti müasir Azərbaycan Respublikasının ərazisi da daxil olmaqla daha geniş torpaqlara malik idi" (5, sah. 4). Ümumiyyətlə, Qarabağ sözü "qara" və "bağ" sözərinin birləşməsindən yaranmışdır. Həmin sözün tarixi XII əsər aiddir. Qara sözü həm rəng, həm da qalın, six anlamına gelir.

Qarabağ mədəniyyətimizin da asas beşinci sayılır. Yuxarıda qeyd olunduğu kimi, bu bölgədə təqdimdən insanlar maskunlaşmış, yaşımlılar. Qarabağ torpaqları fəxrlər qeyd etdiyimiz tarixi abidələrə, zəngin bədii nümunələrə, maddi və manevi sərvətlərə malik, mədəniyyətimizi an gözəl səhildə təmsil edən arazilərimizdən biridir. Bu gün işgal altında qalmışına baxmayaraq, Azərbaycanın asas mədəni sərvətlərinin mövcud olduğu məkandır. Taassuf ki, işgal olunarak həmin yerlərdəki müxtəlif abidələrimiz, muzey eksponatlarımız talan edilmiş, dağıdılmışdır və sözügedən barbarlıq aktları hələ də yekunlaşmayıb. "Qarabağ ərazisində sayı 2000-dən artıq müxtəlif növ mədəniyyət abidəsi qeydə alınmışdır ki, bunların da əksariyyətini epiqrafik abidələr təşkil edir. Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli, Zangilan, Cabrail, Laçın, Kəlbəcər rayonlarında vaxtilə xeyli miqdarda tikinti, qəbir və s. epiqrafik abidələri qeydə alınmış və tədqiq olunmuşdur" (6, sah.6).

Füzuli rayonu tarixi-mədəniyyət abidələri ilə ölkəmizin memarlıq sahəsindəki öncülliyyünü təsdiqləyen bölgələrindən biridir. Qarabağda yerləşən, ilk insanların məskən saldığı, dünya miyəyində qədimliyimizi sübuta yetirən tarixi abidəmiz Azix mağarası erməni işğalı altındadır. Buradan tapılan müxtəlif daşlarından düzəldilmiş əmək alətləri və aşkar edilmiş bir çox digər məmələtlər asasında Azix mağarasının Yer kurasında qədim insan məskənlərindən olduğu sübuta yetirilib. Lakin mağaranın indiki vəziyyəti barədə ətraflı məlumat yoxdur.

Ağdam rayonunda keçmiş tarixi əks etdirən bir çox maddi mədəniyyət nümunələri, abidələri mövcud olmuşdur. Ərazilədə yerləşən Çorak muzeyində əkinçilik, taxılçılıqla bağlı müxtəlif eksponatlar sərgiləndi. Lakin işgal nəticəsində həmin muzey eksponatları məhv edilmişdir. Ağdamda Qarabağ xanı Pənahəli xan tərəfindən inşa



Xocalı Əsgəran qalası

etdirilmiş XVIII əsra maxsus Şahbulaq qalası da işgalçılardan təcavüzə uğramış, ilkin görünüşü dayışdırılmışdır.

Xalqımızın qədimliyini sübuta yetirən başqa bir yaşayış məskəni - Kəlbəcər rayonunda yerləşən, paleolit dövründə aid Zar mağara düşərgəsi da işgal altındadır. Təcavüzkarlar Laçın rayonundakı Ağaçlı monastrını qarət etdikdən sonra görkəmini dayışdırılmışlar; Üzərindəki bir çox alban ornamentlərini, daş yazıları silmişlər, bir sözə abidənin özünəməxsus gözəlliyi qeyb olmuşdur.

Təmiz havası, sart dağları, tarixi-mədəni abidələri ilə seçilən Şuşa rayonunda da bir çox abidələrimiz məhv edilmişdir. Şuşa qalasının tarixi barədə daqiq məlumat vermək mümkün deyil. Ancaq Qarabağ tarixçilərinin fikrinə görə, Bayat (1748) və Şahbulag (1752) qəşərlərindən sonra tikilmişdir, lakin onların qeyd etdiyi tarixlər digər mənbələr uyğunlaşdır (Hicri 1170, miladi 1756-57). E.Avalov isə bu qarışıqlıq XIX əsrin rus mənbələrindən cavab tapmışdır. Onun məlumatına görə, Şuşa Cümə məscidinin dəvarindəki kitabəda İşçi şəhərinin hicri təqvimi ilə 1167-ci ildə Pənah xan tərəfindən qoyulduğu yazılıb. Həmin kitabədən malum olur ki, Şuşa qalası 1753-cü ilə aiddir. Yenidənqurma işləri zamanı həmin kitabə aradan götürülmüşdür. İşgalçılardan zəbt etdiyi Şuşa qalası görkəmi, özünəxas konstruktiv elementləri ilə seçilmişdir. Qalanın dairəvi bürcləri, üç qapısı var. Onlardan biri olan Gənəcə qapısı yüksək memarlıq xüsusiyyətləri ilə fərqlənir. Gənəcə qapısı XVIII əsər aiddir.

Şuşada yerləşən digər memarlıq nümunəsi - Saaltı məscidi da hazırda işgal altındadır və görünüşü dayışdırılmışdır, abidəyə işgalçılardan tərəfindən müdaxila edilsə də, bəzi elementlərini özündə saxlamışdır.

Yuxarı Gövhər ağa məscidinin memarı XIX əsrdə yaşayıb-yaratmış Kərbəlayı Səfi xan Qarabağlı olub. O, məscidi 1883-cü ildə inşa edib. İlk olaraq İbrahim xan bu ərazilədə 1768-ci ildə Şuşanın Böyük Məscidini tikdirib. Məscid ibadət salonundan ibarət olmuşdur. Aşağı

Gövhər ağa məscidinin ətrafındaki memarlıq kompleksinə məscid, mədrəsa, yaşayış evləri daxildir.

Kəçəli rayonu an qədim abidələri və mədəniyyət nümunələri ilə seçilir. Ərazilədə yerləşən Əsgəran qalasının tarixi ilə bağlı müxtəlif mənbələr mövcuddur. Qala bürclər və divarlarla əhatə olunmuş böyük istehkamdır. İşgal zamanı həmin qala məhv edilmişdir. 1992-ci ildə Xocalıda qəddar düşmənlər tərəfindən hayatı keçirilən soyqırım nəticəsində "Xocalı mədəniyyəti" darmadağın olundu. İşgalçılardan tunc və dəmir dövründə aid abidələrimizi, kurqanlarımızı və qəbiristanlıqlarımızı tamamilə dağtdılar. Çox acıncıqlı haldır ki, Azix, Tağlar kimi qədim mağaralarımızın, Xocalı kompleksi, Xantapa, Kültəpə, Şomutapa kimi kurqanlarımızın aqibat biza hala də məlum deyildir.

Qarabağ dekorativ tətbiqi sanat sahəsi üzrə də çoxlu maddi mədəniyyət nümunələrinə malik olmuşdur. Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri kimi, Qarabağ xalçaçılığı nümunələri də Avropa təsviri sanat asarlarında rasm edilmişdir. Qarabağ xalçaçılıq məktəbinə aid "Muğan xalçası"nın Hans Memlingin (XV əsr) "Məryəm körpəsi ilə" və "Bir gəncin potreti" rəsmlərində görə bilirik. Qarabağ xalçalarının quruluşu ara sahə və haşiya qurşağından ibarətdir. Ara sahələrdə bəzək elementləri yerləşir. Xalçaların bəzək elementləri arasında heyvan, quş, insan təsvirləri, nəbat və həndəsi ornamentlər, müxtəlif formalı elementlər vardır.

Qarabağ xalçaçılıq məktəbinin har bir novū özünəxas quruluşu, elementləri, bədii tərtibatı ilə seçilir. Tədqiqatçılar həmin xalçalar üç qrupa bölgülər: Aran, Şuşa və Cabrayı. Xalçaların üzərində işlənmiş har bir işarənin xüsusi mənası vardır. "Aran", "Bağçadagullar", "Bələq", "Buyuz", "Bərdə", "Bəhmənlə", "Qarabağ", "Qoca", "Ləmbərəni", "Muğan", "Talış", "Malibəylə", "Xanqarvand", "Xantırma", "Çalabı" və s. cəşnili mahsullar Qarabağ sanatkarlığının gözəl nümunələrindəndir.

Qarabağ xalçaçılığının Şuşa qrupuna aid olan xovlu xalça növü "Lampa xalçaları" XIX əsrin I yarısında Şuşada toxunmuş, dəha



sonra digər məntəqələrə yayılmışdır. Xalça uzunsov toxunurdu. Sümax xalçalarında S şəklində ajdaha təsvir edilib. Şuşa toxuculuğun mərkəzinin əsas nümunələrindən biri olan "Molla Nəsrəddin xalçası"nın süjet mövzusu Molla Nəsrəddin jurnalı ilə bağlıdır. Xalçalara diqqət yetirsək, ondakı ağaç təsvirlərini, ördək, ev, xoruz və s. rəsmləri görə bilərik.

Qarabağ tipinin Cabrayı qrupuna daxil olan "Xanlıq xalçası"nın orijinal nümunələri xüsusi sıfırıla toxunmuş mürəkkəb kompozisiyalı xalçını özündə əks etdirir. Məsalən, XIX əsrə şairə Xurşidbanu Natəvanın müşayiəti altında xalç arasında "xan qızı" kimi tanınan "Xanlıq xalçası" hazırlanmışdır. Qarabağ xalçalıq məktəbinin Cabrayı qrupuna aid "Qasımuşağı" xalçalarına məxsus zoomorf naxışlar çox sada miflik heyvan cizgilərlə təqdim olunmuşdur. Bu naxışlardan ən əsasi ajdaha təsviridir.

Naxçıvan xalçaları Qarabağ xalçalıq məktəbinə aid olub, müx-

talif ornamentlərlə bəzənmiş xovlu xalça növü idi. Qarabağ tipinə mənsub "Şabalıdbuta xalçaları"nın orta sahəsinə sağ və sol tərəflərə "baxan" buta bəzəyir. Orta sahəsinə "qotazlı buta" və ya "ayrı buta"nın beziyi "Şabalıdbuta"lara da təsadüf olunur.

Qarabağ xalçalarımıza xarici ölkə muzeylərində də rast gəl bilərik. Onlardan bəzilərini nəzərdən keçirək. Xüsusilə XIX əsr Qarabağ məktəbinə məxsus "Çələbi" adlı xalçanın adını vurğulamaq lazımdır. Lakin xalça Qazağ'a aid edilmişdir. Xalçanın kompozisiyəsini açıqlayaq: qırmızı rəngli ara sahədə toxunmuş iki ağı yerləli göl, onların içarısında dörd çıxıntılı həndəsi element, bu göllərdən kənarə paylanan on iki şüa kimi nur saçan qoldan ibarətdir. Maraqlısı odur ki, həmin xalça Avropada kolleksiyalar arasında "Eagle Gazakh" (Qarallı Qazax) adlandırılır.

Sankt-Peterburqda mühafizə edilən Qarabağa aid "Talış" kompozisiyali xalça nümunəmiz 1904-cü ildə K.A.İnostransev tərəfindən Aştafadan alındığı üçün onu "Ağstafa" adı ilə tədqiqim etmişlər. Xalça XIX əsrin II yarısına məxsusdur, arişı sarı rəngli yundan çəkilib, ara sahəsində qırmızı rəngli yerlik üzərində iki adət zoomorf formalı element konturları köməyi ilə hallını tapmışdır və onların üst hissəsində hayat ağacına oxşar kiçik həndəsi element təsvir olunmuşdur. Beş cərgədən ibarət həsiyə zolağı simmetrik vəziyyətdə nəbatı və həndəsi elementlərlə bəzədilmişdir.

Budapeştdə saxlanılan digər bir xalçamız da Qarabağ xalçalarının biri olan "Qoca xalçası"dır. Xalça Budapeştdə mühafizə edilən ən böyük ölçülü sənət əsərlərindəndir. Belə tipli xalçalar isə Xan Qarabağ xalısı adlanır. Burada süjetli xalçalarımıza da rast galırıq ki, onlardan birini nəzərdən keçirək. Xali XVI əsrə Təbrizdə toxunmuşdur və süjetlidir. Biza fragment olaraq çatmışdır, xalının dördə bir hissəsidir.

Xalçalıq sənətində rənglərdən istifadə olunmasının xüsusi qanunauyğunluqları var. Belə ki, Qarabağda boyaqçılıq sənəti xalq təfəkkürünə əsasən yaranmışdı. Ümumiyyətkdə, yun ipin boyanmasında istifadə edilən tabii boyaq-maddəsi müxtəlif əsərlərlə əldə edilirdi. Belə desək, sarı rəng almaq üçün Qarabağda soğan qabığı və sairdən; qırmızı rəng almaq üçün an çok boyaq kökündən; qara rəng almaq üçün qozun xırda meyvələrdən, qabığından, nar qabığından və s. istifadə edirdilər. Bundan alava, tabii boyaq maddəsi almaq üçün böyürtkən, yemişan, alça lavaşanasi, zəy və s. bu kimi məhsullardan yaranırdırlar.

"Musa Kələnkatlı" yazar ki, burada dəmir, mis, qızıl, gümüş hasilatı inkişaf etmişdi. Mahir peşəkar ustalar dəmirdən silah, əmək alətləri (qılınc, xəncar, balta, oraq, bıçaq və s.), qiymətli metaldan isə zinat və məişət əşyaları (sırqa, üzük, qolbağı, boyunbağı, kəmər, diadema, piyala, boşqab, vaza, qənd qabı və s.) düzəldildilər" (7, səh. 13). Qadim dövrən bura yaşamış insanların yaratdığı alətlər, sənətkarların alı işləri xalqımızın təfəkkürünə işarədir. Belə ki, Azix və Tağlar mağaralarından tapılan alətlər qədimliyimizi sübuta yetirir.

Digər tərəfdən, arxeoloji tədqiqatlar zamanı Qarəköməktəpə yaşayış yerindən aşkar edilmiş tunc silahlardır, gil qabları və başqa məişət məşəli əşyalar xalqımızın sənətkarlığını ifadə edir.

Qarabağ'a aid olan Üzərkötəpə yaşayış məskənində hələ qadim dövrən bitkilərdən boyaq rəngi almağı öyrənmişdilər. Hətta həmin



boyaq rəngindən gil qabları rənglənməsində istifadə edirdilər. "Yeri galmişən qeyd edək ki, Üzərkötəpə sakinlərinin hayatında daş alətlər asas yer tuturdu. Belə ki, burada daşdan düzəldilmiş ox ucları, daş biçaqlar, çoxlu havangəstərlər, kirkirə daşları aşkar edilmişdir. Bundan alava daşdan topuz başları, tərəzi daşları, bəzək və ya dini əşya rolu oynayan döş asmları və s. düzəldilmişdir ki, bütün bunlar 3-4 min il bundan əvvəl hələ də yerli əhalinin hayatında daş alətlərin üstün rol oynadığını göstərir" (8, səh.14).

### Ədəbiyyat

1. Qarabağ - ırsimizin ədəbi yaddışı. Bakı - 2008.
2. V.Muradov "Azərbaycan xalçaları". Qarabağ qrupu. "Elm". Bakı - 2010.
3. "Azərbaycan xalçaları dünya kolleksiyalarında". Bakı - 2010.
4. R.Əfəndiyev Azərbaycan ədəbi sənətkarlığı dünya muzeylərində. "Şıq". Bakı - 1980.
5. Qarabağ Azadlıq Təşkilati. Qarabağ haqqında tarixi faktlar. Bakı - 2009.
6. Qarabağ abidələri. "Günəş-B". Bakı - 2009.
7. A.Mahəmmədov. "Qarabağ, onun qadın təyfaları və toponimləri". "Mütərcim". Bakı - 2008.
8. R.Göyüşov Qarabağın keçmişinə sayahət. "Azərnəş". Bakı - 1993.
9. <http://az.wikipedia.org>.
10. <http://www.carpetsmagazine.com/%C9%99trafl%C4%B1/Qaraba%C4%9Fd-yun-ipin-xalq-%C3%BCsulu-il%C9%99-boyanmas%C4%B1>.

### Резюме

В представленной статье показаны исторически-культурные памятники. Представлена информация о развитии народного творчества. На прекрасном примере Карабахского искусства-ковроткачества. Использованные на коврах орнаменты, особенности ткачества, отличает их от других ковров. Карабахская культура неотъемлемая часть Азербайджанской культуры.

**Ключевые слова:** Карабах, исторические памятники Карабаха, народное творчество Карабаха, Карабахская школа ковроткачества.

Beləliklə, Qarabağ kimi zəngin nümunələrə malik regionumuzun olması Azərbaycanın mədəniyyətinin böyük uğurudur. Qarabağ sənət məkanıdır, sanki gözəl abidələr orda toplanmışdır. Regionun safəli havası, təmizliyi, ətraf mühiti burda maskunlaşmış insanların yaradıcılığının mənbəyi olmuşdur. Əbas yera deyil ki, "Qarabağ" termini safəli bağ anlamı kəsb edir.

### Summary

The proposed article Garabagh's historical and cultural monuments, about the development of folk art are informed. One of the best examples of Garabagh's folk art is carpet weaving. The ornaments used in carpets, weaving features distinguish from other carpets. Garabagh culture is an inseparable part of Azerbaijan culture.

**Key words:** Garabagh, Garabagh historical monuments, Garabagh's folk art, Garabagh carpet school, the art of dying in Garabagh.